

SÜLEYMAN ƏLƏSGƏROV

Cəngi



Tar və fortepiano üçün

Süleyman Əyyub oğlu Ələsgərov (1924-2000) – Xalq artisti, “Şöhrət” ordenli, Dövlət mükafatı laureatı, Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri. 1943-1948-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında, Boris Zeydmanın sinfində təhsil almışdır.

Əsərləri: “Məhəbbət gülü”, “Ulduz”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu”, “Hardasan, ay subaylıq”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Subaylardan görəsiz”, “Gurultulu məhəbbət” operetталarı; “Bahadır və Sona”, “Solğun çiçəklər” operaları; “Vətən, eşq olsun”, “Bahar təranələri”, “Bir bayraq altında” kantataları; “Gənclik”, “Vətən” simfoniyası, “Bayatı-Şiraz” simfonik muğamı, “Çingiz İldırım” vokal simfonik poema; “Həzi Aslanovun xatirəsi”nə simfonik poema; “Tarantella”; “Rəqs-tokkata”; “Rondo”; “Aşıqvari”; Süitalar; 3 tar konserti; Qanun aləti üçün “Poema” (“Rapsodiya”), 200-ə qədər mahnı və romanslar və digər əsərləri.



Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi



Azərbaycan
Milli Kitabxanası

Milli musiqi xəzinəmizdən

(Azərbaycan Milli Kitabxanasının fondundan)

Süleyman Ələsgərov

Cəngi

Tar və fortepiano üçün

Bakı 2023

Layihənin rəhbəri: **K.Tahirov,**
professor,
Əməkdar mədəniyyət işçisi

Tərtib edəni: **M.İbrahimov,**
Əməkdar mədəniyyət işçisi

Redaktor: **S.Fərəcov,**
Xalq artisti,
bəstəkar

Kompyüter yığımı: **Y.Nemətli,**
Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Ələsgərov, S. Cəngi: Tar və fortepiano üçün / Süleyman Ələsgərov; layihənin rəhbəri K.Tahirov; tərt. ed. M.İbrahimov; red. S.Fərəcov. – Bakı, 2023. – 8 s.

ISBN 978 9952 571 20 2

© Azərbaycan Milli Kitabxanası, 2023

Cəngi

3

Süleyman Ələsgərov

Cəld

Tar

Piano

f *3* *3* *3* *3*

mp *cresc.* *cresc.* *3*

f *mf*

1.

First system of a musical score. The top staff is in 12/8 time with a key signature of one flat. It features a triplet of eighth notes followed by a series of eighth notes with accents. Above the first measure, there is a first ending bracket with a '2.' and a 'V' symbol. Above the second measure, there is a '3' and another 'V' symbol. The dynamic marking *mf* is placed below the first measure. The piano accompaniment consists of chords in the right hand and single notes in the left hand.

Second system of the musical score. The top staff has a first ending bracket with a '1.' and a '2.' above it. The dynamic marking *f* is placed below the first measure of the second ending. The piano accompaniment features chords in the right hand and notes in the left hand, with some notes in the left hand having accents.

Third system of the musical score. The top staff continues with eighth notes and accents. The piano accompaniment consists of chords in the right hand and notes in the left hand.

Fourth system of the musical score. The top staff features eighth notes with various accidentals (sharps and flats). The piano accompaniment includes chords in the right hand and notes in the left hand, with some notes in the right hand having accents.

The first system of music features a vocal line in the upper staff and piano accompaniment in the lower staves. The vocal line consists of eighth and quarter notes with various accidentals. The piano accompaniment includes a treble staff with chords and a bass staff with a steady eighth-note pattern.

The second system continues the musical piece. It includes dynamic markings such as *mf* and *mp*. The piano accompaniment in the treble staff shows a change in texture, moving from chords to a more melodic line in the final measures.

The third system features dynamic markings *f* and *p*. The piano accompaniment in the treble staff has a melodic line with a slur, while the bass staff continues with chords and rests.

The fourth system concludes the page with dynamic markings *f*. It includes first and second endings for the vocal line, indicated by '1.' and '2.' above the staff. The piano accompaniment features a final melodic flourish in the treble staff.

First system of musical notation. It consists of three staves: a soprano staff in 12/8 time with a key signature of two flats, and a grand piano staff with treble and bass clefs. The piano part features a complex texture with many sixteenth notes. Dynamic markings include *p* (piano) and *mp* (mezzo-piano). A hairpin crescendo is shown in the piano part.

Second system of musical notation. It consists of three staves. The piano part continues with a similar texture. Dynamic markings include *pp* (pianissimo) and *poco...a...* (poco allargando), indicating a gradual increase in tempo and a change in feel. A hairpin crescendo is also present.

Third system of musical notation. It consists of three staves. The piano part continues with a similar texture. Dynamic markings include *poco* and *crescendo*, indicating further tempo changes and volume increase. A hairpin crescendo is also present.

Fourth system of musical notation. It consists of three staves. The piano part continues with a similar texture. Dynamic markings include *f* (forte) and *ff* (fortissimo). A hairpin crescendo is shown. The system concludes with a *Sva* (Sustained) marking and a first ending bracket.

Qeyd üçün

Nəşriyyat redaktoru: Xeyransa Abbasova

M.F.Axundov adına Azərbaycan
Milli Kitabxanası

Ünvan: AZ-1000 Bakı ş., Xaqani küç. 57;

E-mail: contact@anl.az;

URL: www.millikitabxana.az

Sifariş: №39

Çapa imzalanmışdır: 28.08.2023

Tirajı: 300

Pulsuz

Tar

Cəngi

Süleyman Ələsgərov

Cəld

The musical score for "Cəngi" is written in 2/4 time and consists of ten staves. The key signature has one flat (B-flat). The score includes various musical notations such as triplets, slurs, and dynamic markings.

- Staff 1:** Starts with a forte (*f*) dynamic, followed by three triplet markings (3) and a mezzo-piano (*mp*) dynamic.
- Staff 2:** Features a crescendo (*cresc.*) leading to a forte (*f*) dynamic.
- Staff 3:** Includes first and second endings, with a triplet marking (3) at the end.
- Staff 4:** Starts with a mezzo-forte (*mf*) dynamic and ends with a forte (*f*) dynamic.
- Staff 5:** Continues the melodic line with various articulations.
- Staff 6:** Features a mezzo-forte (*mf*) dynamic and a forte (*f*) dynamic.
- Staff 7:** Starts with a piano (*p*) dynamic and ends with a forte (*f*) dynamic.
- Staff 8:** Starts with a piano (*p*) dynamic, followed by a pianissimo (*pp*) dynamic and a *poco.....* marking.
- Staff 9:** Includes a *poco.....* marking and a crescendo (*crescendo.....*) marking.
- Staff 10:** Ends with a forte (*f*) dynamic and a fortissimo (*ff*) dynamic.

Milli musiqi xəzinəmizdən
(Azərbaycan Milli Kitabxanasının fondundan)



Ünvan: Az - 1000, Bakı şəh., Xaqani küç. 57
Tel.: (+994 12) 493 40 03
Faks: (+994 12) 498 08 22
www.millikitabxana.az; contact@anl.az